

Tərcümeyi-halda əks olunmalı məlumatlar

Namizədin soyadı, adı, atasının adı, doğulduğu tarix (gün, ay, il) və yer, nə vaxt, hansı və orta (orta-ixtisas), ali təhsil müəssisələrini bitirməsi, əmək fəaliyyəti, məhkum olunub-olunmadığı, hərbi xidmətdə olub-olmaması (olmadığı halda səbəbi), ailə vəziyyəti, faktiki yaşadığı və qeydiyyatda olduğu ünvan.

Yaxın qohumlar (ata, ana, (onların bacı və qardaşları), arvadı (ər), uşaqlar, qardaşlar, bacılar, qayınata, qayınana, qayın və baldızlar, onların ərleri və arvadları) haqqında aşağıdakı məlumatlar:

- soyadı, adı, atasının adı;
- doğulduğu tarix (gün, ay, il və yer);
- əvvəlki-hazırkı iş yerləri, tutduğu vəzifə;
- hazırda işləməyən və ya vəfat etmiş qohumların son iş yeri və vəzifəsi;
- sadalanan qohumların məhkumluğu;
- yaşadığı və faktiki qeydiyyatda olduğu ünvan.

QEYD:

- *Qadınlar ərlerinin soyadlarını qəbul etmişlərsə, qızlıq soyadları əlavə olaraq mötərizədə yazılmalıdır.*
- *Yaxın qohum və ya qohumlardan hər hansı vəfat edibse, vəfat etmiş şəxslərin barəsində yuxarıda göstərilmiş məlumatlarla yanaşı, onların vəfat etdikləri il də göstərilməlidir.*
- *Tərcümeyi-halın sonunda şəxs özü və yaxın qohumlarının cinayət məsuliyyətinə cəlb olunub-olunmamaqları, yaxın qohumları və ya qohumlarından xaricdə yaşayanlarının olub-olmamaqları barədə qeydiyyat aparmalıdır (aşağıda göstəriləni qaydada). Tərcümeyi halın sonunda onun şəxs tərəfindən yazılması və düzgünlüyünün təsdiqinə dair qeyd aparılaraq imzalanılmalı və yazılma tarixi göstərilməlidir (aşağıda göstəriləni qaydada).*

Tərcümeyi-halına əlavə olaraq qeyd edirəm ki, hazırda bəzəmdə hər hansı cinayət işinin istintaqı və ya cinayət xarakterli materialın yoxlaması aparılmır, haqqımda hər hansı cinayət işi və ya cinayət xarakterli material olmamışdır (varsa və ya əvvəllər olmuşdursa, bu barədə özü barədə yazılarkən göstərilməlidir).

Tərcümeyi-halda qeyd etdiyim qohumlarımdan və qeyd olunmayan digər qohumlarımdan heç biri məhkum olunmamışdır (əgər varsa, həmin qohumun barəsində yazılarkən göstərilməlidir, digər qohumdursa (məsələn əmioğlu) bu barədə adı, soyadı və ata göstərilməklə tərcümeyi-halın sonunda qeyd edilməlidir).

Tərcümeyi-halda qeyd etdiyim qohumlarımdan və qeyd olunmayan digər qohumlarımdan məhkəmə və digər hüquq mühafizə orqanlarında işləyən, eləcə də xarici dövlətdə yaşayan və xarici dövlətin vətəndaşlığını qəbul edən yoxdur (əgər varsa, həmin qohumun barəsində yazılarkən göstərilməlidir, digər qohumdursa (məsələn

əmioğlu, dayıoğlu və s.) bu barədə adı, soyadı və ata göstərilməklə tərcümeyi-halın sonunda qeyd edilməlidir).

İkili vətəndaşlığım, digər dövlətlər qarşısında öhdəliklərim yoxdur, din xadimi deyiləm, fəaliyyət qabiliyyətsizliyim və ya məhdud fəaliyyət qabiliyyətim məhkəmə tərəfindən təsdiq edilməmişdir, cinayət törətməyə görə əvvəllər məhkum olunmamışam, habelə bərəmdə cinayət təqibinə bərəətverici əsaslar olmadan xitam verilməmişdir, hakim vəzifəsindən intizam qaydasında azad edilməmişəm.

Bildirirəm ki, hər-hansı siyasi partiyanın üzvü deyiləm (yaxud hansı tarixdən hansı siyasi partiyanın üzvüyəm), hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul deyiləm (yaxud əgər məşğuldursa hansı formada və hansı sahədə).

Tərcümeyi-halı özüm yazdım, məlumatların doğruluğunu imzamlarla təsdiq edirəm.

İmza: _____ adı və soyadı

Tarix: _____